

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**BAKALAVR PİLLƏSİ ÜÇÜN
PROQRAM**

İXTİSAS-050510 “EKOLOGİYA”

FƏNN- “İPFS-B05 SULARIN VƏ XƏZƏRİN EKOLOGİYASI ”

(IV kurs)

BAKİ – 2015

SULARIN VƏ XƏZƏRİN EKOLOGİYASI

Suların və Xəzərin ekologiyası fənni Ekologiya və Torpaqşunaslıq fakültəsində təhsil alan IV kurs tələbələrinə ixtisaslaşma fənn kimi 60 saat həcmində 7-ci semestrdə (30 saat mühazirə, 30 saat seminar-məşğələ) tədris olunur.

Mövzular üzrə saatların paylanması

№	Mövzu	Cəmi	O cümlədən	
			Müh.	Məş.
1	Fənnin məqsəd və vəzifələri, predmeti, tədqiqi-qat obyekti, başqa elmlərlə əlaqəsi.	2	2	-
2	Suyun planetar və regional paylanması qanuna uyğunluqları. Yerinsu balansı, təsnifatı.	4	2	2
3	Dünyanın su ehtiyatı, paylanmasıının əsas ekoloji xüsusiyyətləri.	4	2	2
4	Suların çirkənmə mənbələri və onların yaratdığı problemlər.	4	2	2
5	Sudan istifadə sahələri və ekoloji vəziyyətin dəyişməsinə təsiri.	6	2	4
6	Çirkəb suları və onların təmizlənmə üsulları.	4	2	2
7	Səth suları, onlara təsirin ekoloji qiymətləndirilməsi.	4	2	2
8	Çirkəb suları və onların yaratıldığı problemlər.	4	2	2
9	Təsərrüfat sahələrinin su təlabat normaları.	4	2	2
10	Suların çirkənməsində aparılan monitorinq metodları.	4	2	2
11	Xəzər dənizi haqqında məlumat, Xəzərin tədqiqat tarixi, xəzərin fiziki-coğrafi bölgüsü və su dövranında iştirakı.	4	2	2
12	Xəzərin təbii sərvətləri, Xəzər sahil-lərinin orografiq-ekoloji –morpholoji xüsusiyyətləri.	4	2	2
13	Xəzərin ekoloji problemlərinin gərginləşməsində çayların rolü.	4	2	2

14	Xəzərin statusu, ekoloji tarazlığının təmin edilməsi və proqnozlaşdırılmasının məsələləri	4	2	2
15	Azərbaycan su hövzələrinin ekoloji vəziyyətinin təhlili və Xəzərlə əlaqələri.	4	2	2
	Cəmi	60	30	30

Mövzuların məzmunu

1. *Fənnin məqsəd və vəzifələri, predmeti, tədqiqat obyekti, başqa elmlərlə əlaqəsi.* Suyun əhəmiyyəti, həyatı məzmunu, sferalararası əlaqəsinin elmi təhlili, fənlər arası əlaqələri, məqsəd və vəzifələri. Suyun yer kürəsində yayılmış qeyri-üzvi birləşmə olmaqla mühüm mineral xüsusiyyətləri. Yer səthində suların yayılması ehtiyatları və onun hissələri, səth suları və s.haqqında məlumatlar. Göstərilənlər haqqında predmetin formallaşması.

2. *Suyun planetar və regional paylanması qanunu uyğunluqları. Yerin su balansı.* Suyun Yer səthində yayılma xüsusiyyətləti. Planetimizin malik olduğu su ehtiyatının toplandığı sahələr. Suyun dövr etması. Suyun böyük və kiçik dövranları və onun ekoloji mahiyyəti. Lvoviç təsnifatı. Materiklərdə olan su ehtiyatı. Hidrosferdə olan su və onun hərəkəti. Quru-ocean suları və onlardan buxarlanan su. Su balansının hesablanması üsulları. Dünya okeanı və onda buxarlanan sular. Quru suları və quruya düşən suyun miqdarının hesablanması.

3. *Dünyanın su ehtiyatı, paylanmasıının əsas ekoloji xüsusiyyətləri.* Suyun coğrafi təbəqədə istifadəsinin səmərəli təşkili. Hidrosferdəki suyun öyrənilməsinin sosial iqtisadi və ekoloji xüsusiyyətləri. Quru suları və onların paylanması cəhətləri. Okean suları, onların fiziki kimyəvi tərkibi. Hidrosferin müxtəlif yerlərində su ehtiyatının təzələnmə müddəti. Dünya okeanının, çayların, göllərin, yeraltı suların atmosfer rütubətinin, bioloji suların və s. təzələnmə müddəti. Dünyanın iri həcmli su hövzələri və onların təzələnmə müddəti. Dünyanın şirin su ehtiyatı. Çay sularının ümumi

həcmi. Bulanlıq artımı və onları
4. *Suların problemlər.* Təvəziyyətinin gəsələrin çirkələnlərin su hədilərinin və onların rolu. Açıq mətləndirilən təsiri.

5. *Suların dəyişməsinə təsir.* Sənaye, kənd istifadə. Təsminatının lasəbəbləri. Sulam və mədəni-mədəni Balıqçılıq təsminatı suyun keyfiyyəti. Su təchizatı mühafizə zonası. Sanitariya və kanalizasiya onların tərkibində.

6. *Çirkələmə.* və digər su təsərrüfatı sahələrinin axıdlılması. Yaratdığı prətəmizlənmə.

7. *Satır.* Yerüstü su Çaylar, on-